



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 109 (8988) ÇƏRŞƏNBƏ, 25 may 2022-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

Azərbaycan ilə Özbəkistan arasında dostluq münasibətləri uğurla inkişaf edir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Özbəkistan Respublikasının Baş nazirinin müavini, turizm və mədəni irs naziri Aziz Abduhakimovu qəbul edib.

→ 2

Türk dünyası Qarabağ və Şərqi Zəngəzurdə həyata keçirilən quruculuq layihələrinə böyük maraq göstərir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edib.

→ 2



Liderlik missiyası

İlham Əliyevin təşəbbüsləri, şərtləri və təklifləri Avropa İttifaqı və ABŞ tərəfindən də birmənalı dəstəklənir

→ 5



Xarici ölkə rəhbərlərinin Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubları gəlməkdə davam edir

→ 3

İlk görüş keçirilib

Əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası baş nazirinin müavini Mher Qriqoryanın mayın 24-də Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirlər ki, görüşdə tərəflər, delimitasiya və digər məsələlər üzrə komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər.

Komissiyanın birgə fəaliyyətinin təşkili və prosedür məsələləri müzakirə edilib.

Tərəflər dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsəduyğunluğu barədə razılığa gəliblər. Belə ki, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.

İlham Əliyev türk dünyasını Zəngəzur dəhlizi ilə birləşdirəcək

Prezident İlham Əliyev mayın 22-də Brüsselə növbəti işgüzar səfəri zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə bir sıra vacib məsələləri müzakirə edib. Görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh sazişi ilə bağlı müzakirələrin davam etdirilməsi, iki ölkənin münasibətlərinin normalaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinə toxunulub.

Mayın 23-də isə dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışıqı zamanı Brüsseldə keçirilən üçtərəfli görüş barədə məlumat verib. Prezident bu görüşü yüksək qiymətləndirərək Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı tərəflərin razılığa gəldiyini bildirib.

Bu, Zəngəzur dəhlizinin qısa zamanda reallaşacağından xəbər verir. Qeyd edək ki, region üçün böyük əhəmiyyətə malik olan Zəngəzur dəhlizinin açılması Azərbaycan regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək. Eyni zamanda Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək və digər ölkələr kimi, Ermənistan üçün də əlavə imkanlar yaradacaq.

Zəngəzur dəhlizi yalnız Şərqi Zəngəzur və Qafqaz üçün deyil, daha geniş mənada region üçün strateji əhəmiyyətə malikdir. Dəhliz 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu (ÜDM) olan türk dövlətlərini strateji və iqtisadi baxımdan birləşdirəcək. Belə ki, Türkiyə 761.4 milyard dollar, Qazaxıstan 181.7 milyard dollar, Özbəkistan 57.9 milyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdirlər. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək.

→ 7

Bakı yenidən dünyanın enerji nəhənglərinin görüş yerinə çevrilir

Cari il iyunun 1-dən 4-dək paytaxtımızda Bakı Enerji Həftəsi ("Baku Energy Week") keçiriləcək. Bu, Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunur. Enerji sahəsində mövcud tendensiyaları nəzərə alaraq Bakı Enerji Həftəsi öz brendi altında 3 böyük tədbiri birləşdirəcək. Bunlar 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpə olunan Enerji sərəncamları və Bakı Enerji Forumudur.

Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında bu tədbirlər haqqında ətraflı məlumat verildi. "İteca Caspian" şirkətinin icraçı direktoru Fərid

Məmmədov bildirdi ki, bu il sərgi və forumda öz iştirakını 30 ölkədən 249 şirkət qeydiyyatdan keçirib.

Bakı Enerji Forumu iyunun 2-3-də Bakı Konqres Mərkəzində baş tutacaq. Tədbirdə qlobal enerji perspektivləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi, "yaşıl enerji"yə keçidin maliyyələşdirilməsi və bir sıra digər aktual mövzular ətrafında müzakirələr aparılacaq. Builki forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edəcək. Forumun proqramına yerli və xarici şirkətlərin nümayəndələrinin ünsiyyət qurmasına və mümkün əməkdaşlığın bütün

şərtlərini ətraflı müzakirə etməyə imkan verəcək ikitərəfli işgüzar görüşləri daxildir.

Və möhtəşəm bir yenilik: foruma işğaldan azad edilmiş ərazilərimizdə yekun vurulacaq. Belə ki, iyunun 4-də Şuşa şəhərində Bakı Enerji Forumunun iştirakçıları ilə sessiya keçiriləcək.

Həmişə yaxşı məlumdur ki, bu gün Azərbaycanla uğurlu ardıcıl enerji siyasəti həyata keçirir və regionda hökm sürən sabitlik, eləcə də enerji təhlükəsizliyi məhz bu siyasətin nəticəsidir. Söz yox ki, Bakı Enerji Həftəsi bunu bir daha təsdiqləyəcək.

→ 7



Zəfərin və qardaşlığın rəmzi

→ 4

Dünyada qaçqınların sayı 100 milyonu keçib

Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə İdarəsi (Qİİ) acınacaqlı statistika açıqlayıb: dünyada evlərini tərk etmək məcburiyyətində qalan insanların sayı ilk dəfə olaraq 100 milyonu keçib. Bu statistika həm qaçqınlar, həm də sığınacaq axtaranlar və 53 milyondan çox məcburi köçkün daxildir. Ekspertlər bu artımı Ukraynadakı xüsusi hərbi əməliyyatla və digər münaqişələrlə əlaqələndirirlər. BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı "həyəcən təbii" çalaraq, münaqişələrin sülh yolu ilə həlli üçün daha çox addım atmağa çağırır.



→ 8

İqtidar-müxalifət dialoqu çərçivəsində növbəti görüş

→ 2

Estoniya parlamentinin nümayəndə heyəti Şuşa şəhərində olub

→ 3

Dünyada ilk dəfə olaraq Azərbaycanda mobil su ölçmə cihazı ixtira edilib

→ 6

Ermənilər Zəngəzur dəhlizini xilas yolu olaraq görürlər



Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması məsələsi ilə bağlı tərəflərin razılığa gəldiyini bildirməsi Ermənistanda ciddi müzakirə mövzusunda çevrilib. Bununla yanaşı, iqtidarla müxalifət bir-birini yenedən ittiham etməyə başlayıb. Müxalifət iddia edir ki, iqtidar Zəngəzuru hissə-hissə Azərbaycana təhvil verəcək. Rəsmi İrəvan isə anlamağa başlayıb ki, Zəngəzur dəhlizi onun iqtisadi inkişafına yol açar. Keçmiş hərbi xuntanın etirazlarına baxmayaraq, Brüsseldəki sonuncu görüşdə əldə olunan razılıqlar Ermənistan xalqı tərəfindən müsbət qarşılanıb.

→ 8

Azərbaycan ilə Özbəkistan arasında dostluq münasibətləri uğurla inkişaf edir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Özbəkistan Respublikasının Baş nazirinin müavini, turizm və mədəni irs naziri Aziz Abduhakimovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Aziz Abduhakimov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Özbəkistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında dostluq münasibətlərinin müxtəlif

sahələrdə - siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, bu baxımdan qarşılıqlı səfərlərin önəmi qeyd edildi.

Söhbət zamanı Şamaxının Türk Dövlətləri Təşkilatı tərəfindən türk dünyasının turizm paytaxtı seçilməsi və orada təşkilata üzv ölkələrin turizm nazirlərinin VII iclasının keçirilməsinin önəminə toxunuldu. Bu tədbirin təşkilat üzv dövlətlər arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial var.

Dövlətimizin başçısı Füzuli rayonunun erməni işğalından azad edilmiş ərazisində

Özbəkistan Prezidentinin məktəb binasının tikintisi ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirdiyini bir daha qeyd etdi.

Prezident İlham Əliyev bildirdi ki, ölkələrimizdə tarixi baxımdan xeyli sayda görməli yerlərin və dünya əhəmiyyətli tarixi abidələrin mövcudluğu nəzərə alınaraq turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial var.

Qonaq turizm ilə bağlı ölkələrimizin müvafiq qurumları arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğuladı və Şamaxıdakı tədbirdə iştirakından məmnunluğunu ifadə etdi.

Türk dünyası Qarabağ və Şərqi Zəngəzurdə həyata keçirilən quruculuq layihələrinə böyük maraq göstərir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində müxtəlif istiqamətlərdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu, Azərbaycanın bu təşkilatın fəaliyyətində rolu yüksək qiymətləndirildi.

Torpaqlarımızın Ermənistan tərəfindən işğalı zamanı və Vətən müharibəsi dövründə təşkilatın Azərbaycanın ədalətli mövqeyinə verdiyi dəstəyin əhəmiyyəti bir daha vurğulandı.

Bağdad Amreyev işğaldan azad edilmiş ərazilərə, o cümlədən Şuşaya səfərlərini məmnunluqla xatırladı. Qonaq yaxın günlərdə Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin informasiya və yüksək texnologiyalar nazirlərinin də toplantısının keçiriləcəyini və həmin toplantıda iştirak edən nazirliklə



rin təmsilçilərinin "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalına da qatılacaqlarını diqqətə çatdırdı. O, həmçinin iyununda Şuşada Türk Dövlətləri Təşkilatı çərçivəsində

lacaqlarını diqqətə çatdırdı. O, həmçinin iyununda Şuşada Türk Dövlətləri Təşkilatı çərçivəsində

də genişmiqyaslı biznes-forumun keçirilməsi niyyətinin olduğunu diqqətə çatdırdı, türk dünyasından olan özəl şirkətlərin və iş adamlarının Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən quruculuq layihələrinə böyük maraq göstərdiklərini bildirdi. Bağdad Amreyev Şuşanın 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunduğunu qeyd etdi, bu baxımdan Azərbaycan ilə birlikdə Şuşada çoxsaylı mədəniyyət tədbirlərinin keçirilməsinə diqqətini qeyd etdi.

Söhbət zamanı Türk Dövlətləri Təşkilatı tərəfindən Şamaxı şəhərinin 2023-cü il üçün türk dünyasının turizm paytaxtı seçilməsinin əhəmiyyəti qeyd edildi və Bağdad Amreyevin Şamaxıya səfərinin türk dövlətləri arasında turizm sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün töhfə verəcəyini əminliklə ifadə edildi.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Sonda xatirə şəkli çəkdirildi.

C.Q.Qurbanovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Cavid Qəmbər oğlu Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 may 2022-ci il

S.Q.Məmmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Samir Qaçay oğlu Məmmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 may 2022-ci il

F.T.Əhmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 may 2022-ci il

C.Q.Qurbanovun "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Cavid Qəmbər oğlu Qurbanov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 may 2022-ci il

"Peşə təhsili haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq **qərara alır**:

"Peşə təhsili haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1152; 2019, № 5, maddə 799, № 6, maddə 986, № 11, maddə 1685; 2020, № 5, maddələr 508, 514, № 7, maddələr 831, 851, № 11, maddələr 1323, 1335, № 12 (I kitab), maddə 1421; 2021, № 2, maddə 109, № 6 (I kitab), maddə 548, № 8, maddə 895, № 11, maddə 1210) 10.11-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

"10.11. Dövlət peşə təhsil müəssisələrində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə təqat edilir."

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 aprel 2022-ci il

"Peşə təhsili haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 26 aprel tarixli 521-VIQD nömrəli Qanununun tətbiqi və "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 26 aprel tarixli 521-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Müəyyən edilsin ki:
1.1. "Peşə təhsili haqqında" Azərbaycan Respublikası Qanununun 10.11-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 10.11-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.

2. "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1230; 2019, № 5, maddə 841; 2020, № 7, maddə 893, № 11, maddələr 1360, 1362; 2021, № 6 (I kitab), maddə 573) aşağıdakı məzmununda 2.1-1-ci bənd əlavə edilsin:

"2.1-1. həmin Qanunun 10.11-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;"

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 26 aprel tarixli 521-VIQD nömrəli Qanundan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 may 2022-ci il

Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayınları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. 2024-cü ildə Fransanın Paris şəhərində keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarının yayım hüququnu Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayınları Şirkətinin əldə etməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayınları Şirkətinə 640,0

(altı yüz qırxdan min ABŞ dollarının manat ekvivalentində vəsait ayrılırsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 may 2022-ci il

Prezident İlham Əliyevin Brüssel səfəri xarici media tərəfindən geniş işıqlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, "Anadolu" Agentliyi, "TRT Haber", "Haber Global" telekanalları, "Hürriyyət", "Sabah" qəzetləri və sair aparıcı media qurumları səfərin mahiyyəti və Azərbaycanın bölgədə yaratmaq istədiyi sülh və sabitlik prosesindəki diplomatik səyləri barədə türk dilində ictimaiyyətə

informasiyalar təqdim ediblər. İctimaiyyətdə Prezident İlham Əliyevin səfəri, qarşılanma mərasimi və keçirdiyi görüşlər, eləcə də Şarl Mişelin bəyanatı əksini tapıb.

Qardaş ölkə mediası həmçinin mayın 23-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışıqına da geniş yer ayırıb.

Məlumatlarda diqqətə çatdırılıb ki, dövlətimizin başçısı Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüş barədə həmkarına məlumat verib.

Yaponiyanın "ajmedia.jp" portalı Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel səfəri, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü barədə məlumatlar yayıb.

AZƏRTAC xəbər verir ki, yapon və ingilis dilində yayılan məlumatlarda Prezident İlham Əliyevin səfəri, keçirdiyi ikitərəfli və üçtərəfli görüşlər, eləcə də Şarl Mişelin bəyanatı barədə məlumatlar oxuculara təqdim olunub.

İqtidar-müxalifət dialoqu çərçivəsində növbəti görüş

Ölkəmizdə həyata keçirilən iqtidar-müxalifət dialoqu çərçivəsində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev mayın 24-də Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə görüşüb.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev mayın 24-də Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə görüşüb.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev mayın 24-də Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə görüşüb.

O, həmçinin son illərdə Azərbaycanın siyasi həyatının daha konstruktiv dinami-

kaya kökləndiyini, siyasi güclər arasında yersiz qarşıdurma, siyasi ittiham, inciklik, süni hüquqi maneələrlə bu və ya digər siyasi xadimlərin və qüvvələrin marginalaşdırılması, partiyalar, siyasi qüvvələr arasında ifrat qütbləşmənin aradan qaldırılması istiqamətində böyük işlər görüldüyünü qeyd etdi.

Sonda tərəflər dövlət siyasətinin müxtəlif istiqamətləri ilə bağlı siyasi partiyaların təklif və təşəbbüsləri, işğaldan azad olunan torpaqlarımızda aparılan quruculuq işlərinin dövlətimizin iqtisadi gələcəyinə göstəricisi olması, xarici siyasətdə qazanılan önəmli qələbələr, Vətən müharibəsi zəfərinin Azərbaycana bəxş etdiyi dividendlər, Azərbaycanla Ermənistan arasında və ümumilikdə regionda baş verən geosiyasi reallıqlar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında ötən ilin sonu və bu il keçirilmiş üç görüşün nəticələri, Azərbaycanın dünyada artan nüfuzu və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.



Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə zati-alinizə və dost xalqınıza ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizi bir-birinə bağlayan çoxillik əlaqələri yüksək qiymətləndirir, qarşdakı illərdə də dost xalqlarımızın ümumi mənəfeyi namına ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsində maraqlı olduğumu vurğulamaq istəyirəm.

Zati-aliləri, Sizə ən xoş arzularımı çatdırır, dost Azərbaycan xalqına isə daha xoşbəxt və firavan gələcək diləyirəm.

Böyük hörmət və ehtiramla,

Əbdülfəttah ƏS-SİSİ,
Misir Ərəb Respublikasının Prezidenti



Zati-aliləri!
Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə zati-alinizə və Azərbaycan xalqına səmimi-qəlbədən təbriklərimi çatdırır, rifah və cansağlığı arzulayıram.

Hörmətlə,

FİLİP,
Belçikataların Kralı



Hörmətli İlham Heydər oğlu!
Milli bayramınız - Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Çətin sınaqlardan keçmiş qardaş Azərbaycan xalqı bu gün haqlı olaraq dövlət quruculuğundakı, iqtisadi və sosial sahələrin inkişafındakı nailiyyətləri, beynəlxalq aləmdə nüfuzu ilə fəxr edə bilər.

Minsk Bakı ilə əməkdaşlığın, dostluğun və qarşılıqlı anlaşmanın indiki səviyyəsini yüksək qiymətləndirir.

Əminəm ki, çoxşaxəli Belarus-Azərbaycan tərəfdaşlığı yeni perspektiv layihələrlə zənginləşəcək və bundan sonra daha da möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbədən möhkəm cansağlığı, tükenməz enerji və bütün planlarınızın həyata keçməsinə, Azərbaycan xalqına isə sülh və yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Aleksandr LUKAŞENKO,
Belarus Respublikasının Prezidenti



Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Ölkələrimiz arasında sıx və qarşılıqlı etimada söykənən münasibətlər əsas qlobal çağırışların öhdəsindən birgə gəlmək üçün mühüm amildir.

Sizə və Azərbaycan Respublikasının vətəndaşlarına sülh və firavan gələcək arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

İgnazio KASSIS,
İsveçrə Konfederasiyasının Prezidenti



Cənab Prezident!
Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə zati-alinizə təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzu edirəm.

Marselo Rebelo de SOUZA,
Portuqaliya Respublikasının Prezidenti




Zati-aliləri!
Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizi çex xalqı adından və şəxsən öz adından səmimi-qəlbədən təbrik edirəm. Sizə, ölkənizə və bütün Azərbaycan xalqına rifah, birlik və firavanlıq arzulayıram.

Çex Respublikası ilə Azərbaycan Respublikası arasındakı çox yaxşı münasibətləri yüksək qiymətləndirirəm. İnanıram ki, bu əlaqələr bundan sonra da xalqlarımızın rifahı naminə bütün sahələrdə qarşılıqlı əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin.

Milos ZEMAN,
Çex Respublikasının Prezidenti



Hörmətli cənab Prezident!
Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adından Sizə səmimi təbriklərimi, vətəndaşlarınıza isə tərəqqi və rifah arzuluramı çatdırmaqdan məmnunluq duyuram.

Əminəm ki, dost ölkələr kimi əlaqələrimizin bütün sahələrdə inkişaf etməsi üçün bundan sonra da çalışacaq və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcəyik. İqtisadi imkanlar ölkələrimiz arasında daha mühüm və sıx əməkdaşlıq üçün stimul verən amil ola bilər.

Ümidvaram ki, əlaqələrimizin daha da inkişaf etdirilməsi perspektivləri və getdikcə mürəkkəblənən global gündükdəki önəmli məsələlər barədə fikir mübadiləsi aparmaq üçün yaxın gələcəkdə fürsətimiz olacaqdır.

Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin.

Zoran MİLANOVIĆ,
Xorvatiya Respublikasının Prezidenti



Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqını Slovakiya xalqı adından və öz adından səmimi-qəlbədən təbrik edirəm.

Hazırda dünya bir çox problemlə - davam edən pandemiyanın təsirləri, iqlim dəyişikliklərinin fəsadları, müxtəlif hibrid təhdidlər, eləcə də azadlıq, bərabərlik, demokratiya və qanunun aliliyi kimi ümumbəşəri dəyərlərə təhlükə yaradan bir sıra münasibətlərə üz-üzədir.


Başla çatmaqda olan pandemiya və iqlim dəyişikliklərinin artan təzahürü ilə yanaşı, dünya beynəlxalq təhlükəsizlik arxitekturasının əsaslı şəkildə dəyişdirilməsi nəticəsində çətin vəziyyətə üzülür. Rusiya ilə yaxın qonşumuz olan Ukrayna arasında hərbi münaqişə bütövlükdə beynəlxalq ictimaiyyətdə kəskin təsir göstərib. Münaqişə nəticəsində qaçqın düşən milyonlarla insan, çox sayda qurbanlar və böyük maddi itkilər hazırda Avropada təsəvvürə gətirə bilməyəcəyimiz mənzərələr yaradır. Bu çağırışların cavabı beynəlxalq həmrəyliklə yanaşı, həm də çoxtərəfli dəyərlərinə qayıtmaq və beynəlxalq hüququn prinsiplərinə riayət etməkdir.

Hörmətli cənab Prezident, inanıram ki, əməkdaşlığımız ölkələrimizin xalqlarının mənafelərini naminə müxtəlif sahələrdə daha da inkişaf edəcəkdir.

Sizə və ölkənizin bütün vətəndaşlarına sülh, sabitlik, firavanlıq və demokratik inkişafın davam etməsinə arzulayıram.

Dərin hörmətlə,

Zuzana ÇAPUTOVA,
Slovakiya Respublikasının Prezidenti



Hörmətli İlham Heydər oğlu!
Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi səmimi-qəlbədən təbrik edirəm.

Dövlətinizin gücləndirilməsində, xalqınızın rifah halının yaxşılaşdırılmasında, ölkənizin beynəlxalq aləmdə təşviqində Sizin töhfələriniz olduqca böyükdür. Qardaş Azərbaycanın və onun xalqının Sizin rəhbərliyinizlə bundan sonra da inkişaf etməsinə arzulayıram.

Ölkələrimiz arasında mehriban qonşuluğa və ümumi mənəvi ənənələrə söykənən münasibətlər Sizinlə birgə əməkdaşlığımız nəticəsində strateji səviyyəyə yüksəlib və hərtərəfli inkişaf etməkdədir.

Əminəm ki, ölkələrimiz arasında münasibətlər Sizin fəal səylərinizlə xalqlarımızın rifahı naminə bundan sonra daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Qarşılıqlı etimada və hörmətdə söykənən şəxsi münasibətlərimizi yüksək dəyərləndirərək, həmin münasibətlərin bundan sonra da davam edəcəyinə əminəm.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, məsul vəzifənizdə uğurlar, necib təşəbbüslərinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına isə rifah və tərəqqi arzulayıram.

Ən xoş arzularla,

Nursultan NAZARBAYEV,
Qazaxıstan Respublikasının birinci Prezidenti



Zati-aliləri, öziz qardaşım!
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə zati-alinizə şəxsən öz adından və Mərakeş xalqı adından ən səmimi təbriklərimi, həmçinin möhkəm cansağlığı və xoşbəxtlik arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Azərbaycan xalqına isə daha böyük tərəqqi və firavanlıq diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasındakı qarşılıqlı əlaqələrinizi yüksək dəyərləndirirəm. Əminəm ki, bu münasibətlərin iki qardaş xalqın rifahı naminə daha da inkişaf etməsinə və genişlənməsinə Siz də mənim qədər önəm verirsiniz.

Hörmətlə,


VI MƏHƏMMƏD,
Mərakeşin Kralı



Zati-aliləri!
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, xalqınızın rifahı naminə ən xoş arzularımı yetirirəm.

Xahiş edirəm, Sizə olan ən yüksək ehtiramımı qəbul edin.

General Umaru Sisoku EMBALO,
Qvineya-Bisau Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı



Estoniya parlamentinin nümayəndə heyəti Şuşa şəhərində olub



Ölkəmizdə rəsmi səfərdə olan Estoniya Respublikası Parlamentinin (Riigikoguun) Sədri Yüri Ratasın başçılıq etdiyi parlament nümayəndə heyəti mayın 24-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində olub.

Qonaqları Milli Məclis Sədrinin müavini Adil Əliyev, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Jalə Əhmədova, Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov, Estoniyanın Azərbaycandakı səfiri Anneli Kolk və digər rəsmi şəxslər müşayiət ediblər.

Şuşada qonaqları Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qarşılayıb, onlara Şuşanın tarixi, işğal dövründəki vəziyyəti və bu gün Şuşada aparılan quruculuq işləri barədə danışdı. Parlament nümayəndələrinin diqqətinə çatdırıldı ki, şəhərdəki tarixi abidələr və məscidlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında bərpa olunur.

Qonaqlar Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa məscidləri, karvansara ilə tanış olublar. Bildirilib ki, bu məscidlərdə təmir-bərpa işləri Heydər Əliyev Fondunun dəstəyi ilə aparılır. Diqqətə çatdırılıb ki, bu yaxınlarda Prezident İlham Əliyev Şuşa şəhərində tikiləcək yeni məscidin təməlini qoyub.

Estoniya parlament nümayəndə heyətinin üzvləri Şuşa şəhərində gedən sivilizasiya bərpa-quruculuq və rekonstruksiya işləri ilə yaxından tanış olublar.

Səfər zamanı qonaqlar Şuşanın Qala divarlarını, Xan qızı Natəvanın sarayının qalıqlarını seyr ediblər. Şəhər meydanına baş çəkiblər. Onlara Şəhər meydanı, orada qoyulmuş Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir bəy Hacıbəylinin ermənilər tərəfindən güllələnmiş heykəlləri barədə məlumat verilib.

"Azərbaycan"

Milli arxiv fondu ilə bağlı qanunvericiliyə dəyişikliklər ediləcək

Mayın 24-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib. İclasda qanunvericilik komitəsinin Sədri Qanirə Paşayeva bildirib ki, gündəliyə 5 məsələ daxil edilib.

Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin tərəfindən qanunvericilik təşəbbüsü qaydasında "Milli arxiv fondu haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi və bu layihədən irəli gələn digər 3 qanun layihəsi birinci oxunuşda Milli Məclisin müvafiq komitələrinə müzakirə üçün təqdim olunub. Bildirilib ki, sənəd bir sıra dəyişiklikləri ehtiva edir. O, xatırladı ki, adçökülən qanun 1999-cu ildə qəbul edilib. Ötən dövr ərzində ölkəmiz sürətlə inkişaf edib, dövlət idarəetmə sisteminə, iqtisadi, siyasi, sosial-mədəni sferalarda dorin islahatlar aparılıb. Digər sahələrdə olduğu kimi, arxiv işi fəaliyyətinin də yeni dövrün tələblərinə uyğun təkmilləşdirilməsi zərurətindən irəli gələrək, ölkə Prezidentinin 2020-ci il 12 fevral tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib. Qeyd edilib ki, "Milli arxiv fondu haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi dövlət proqramına uyğun olaraq hazırlanıb.

Qanun layihəsində Milli arxiv fondunun qeydiyyat sistemini təkmilləşdirilməsi, dövlət arxiv xidməti sistemini yeni strukturunun müəyyənləşdirilməsi, habelə arxiv məlumatlarının öldü edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanının iştirakı, arxivlərin maddi-texniki təminatı, habelə arxiv əməkdaşla-

rının sosial müdafiəsinin gücləndirilməsi ehtiva edilib. Təklif olunan dəyişikliklər Milli arxiv fondu sənədlərinin komplektləşdirilməsi, mühafizəsi, arxiv sənədlərinin elmi-tarixi və sosial məqsədlər üçün daha əlverişli istifadəsi, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi etməklə arxiv işinin modernləşdirilməsi, arxiv sənədlərinin rəqəmsallaşdırılması və vahid elektron məlumat sisteminin yaradılmasını nəzərdə tutur. Qanun layihəsində bütövlükdə 13 maddə üzrə 42 adda dəyişiklik nəzərdə tutulur.

Sonra Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında (birinci oxunuş), İnzibati Xətalara Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrində" qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri müzakirəyə çıxarıldı.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bildirib ki, "Milli arxiv fondu haqqında" qanuna ediləcək dəyişikliklər adçökülən qanunvericilik aktlarında da öz əksini tapacaq. Qeyd edilib ki, Mülki Məcəlləyə və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrində" qanuna dəyişikliklər texniki xarakter daşıyır.

İnzibati Xətalara Məcəlləsinə təklif edilən dəyişiklik isə substansional xarakter daşıyır. Sənədin 391-ci maddəsinin adı və dispozisiyası yeni redaksiyada verilib. Maddənin adı "Milli arxiv fondu sahəsində qanunvericiliyin pozulması" kimi göstərilir. dispozisiyasında isə Milli arxiv fondu sahəsində qanunvericiliyin pozulmasının nədən ibarət olması əks olunur.

İclasda Mədəniyyət komitəsinin üzvləri Aqil Abbas, Razi Nurullayev, Novruzeli Aslanov, Əziz Ələkbərov və Nizami Cəfərov Milli arxiv fondunun maliyyələşməsi, maariflənməsi, sosial təminat, ixtisaslaşma ilə bağlı fikirlərini bildiriblər, təkliflərini veriblər.

Sonra iclasda iştirak edən Milli Arxiv İdarəsinin rəisi Ələsgər Rəsulov deputatlar tərəfindən qaldırılan məsələlərə münasibət bildirdi.

Müzakirələrin sonunda gündəliyə daxil edilən 4 məsələ birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Daha sonra komitə sədri Mülki Məcəllədə, Miqrasiya Məcəlləsində, "Yanğın təhlükəsizliyi haqqında", "Yerin təkisi haqqında", "Balıqçılıq haqqında", "Texniki təhlükəsizlik haqqında", "Atmosfer havasının mühafizəsi haqqında", "Tütün və tütün məmulatı haqqında", "Telekommunikasiya haqqında", "Damazlıq heyvandarlıq haqqında", "Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında", "Pambıqçılıq haqqında" və "Əqli mülkiyyət hüquqlarının təminatı və piraatlığa qarşı mübarizə haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) diqqətə çatdırıb. Bildirib ki, adçökülən qanunlara təklif olunan dəyişikliklər uyğunlaşdırma xarakter daşıyır. Bu qanunların müvafiq maddələrində "sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" ifadə öz əksini tapır.

İclasın sonunda deputatlar qanun layihəsinin birinci oxunuşda plenar iclasın müzakirəsinə tövsiyə ediblər.

"Azərbaycan"

ADA Universitetində "İtalyan dizayn günü" mövzusunda tədbir və sərgi keçirilib



Mayın 24-də ADA Universitetində İtaliyanın ölkəmizdəki səfirliyi, İtaliya Ticarət Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatika İnstitutunun birgə təşkilatlığı ilə "İtalyan dizayn günü" mövzusunda tədbir və sərgi keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin və İtaliyanın yüksək səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və İtaliyanın ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri qonaqları salamlayıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ildə İtaliyaya dövlət səfəri zamanı xatırlanan rektor Hafiz Paşayev ADA-nın bazasında fəaliyyət göstərəcək İtaliya-Azərbaycan Universitetinin gələcək fəaliyyətində böhs edib.

Sözünə gələn universitetin təsis edilməsi İtaliyanın beş aparıcı ali təhsil ocağı - Luiss Universiteti, Bolonya Universiteti, Milan Politeknik Universiteti, Turin Politeknik Universiteti və Romanın Sapienza Universitetinin cəlb olunduğunu və bu əməkdaşlığın Azərbaycanı italyan dizayn sənəsinin daha da geniş yayılmasına fayda verəcəyini bildirib.

Səfir Klaudio Taffuri vurğulayıb ki, İtaliya dünyəvi bədi və mədəni irsinin təxminən 70 faizinə sahibdir. İtaliya zəngin mədəni keçmişindən yararlanaraq dizaynın gələcək istiqamətini formalaşdırmağa töhfə verir.

Tanınmış italyan memar Mikel de Lucci dizaynın gələcəyi, konseptual vizyonu barədə məlumat verib, şəhərsalmada "Earth Stations" yanaşması ilə bağlı təqdimat edib.

Daha sonra "Maire Tecnimont S.p.A." Qrupunun Xüsusi Təşəbbüslər və Regionlarla bağlı Koordinasiya üzrə Baş vitse-prezidenti Ciani Bardazzi "Davamlı gələcək üçün dizayn və yeni texnologiyalar" mövzusunda təqdimatla çıxış edib.

İnkişaf və Diplomatika İnstitutunun direktoru, ADA Universitetinin prorektoru Fariz İsmayilzadənin moderatorluğu ilə keçirilən müzakirələrdə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edib.

Plastik tullantıların təkrar istehsalı məsələsinə diqqət çəkən nazir Ətraf mühitin mühafizəsinə bağlı mövzulara toxunub.

Azərbaycan Respublikası Dövlət Şəhərsalması və Arxitektura Komitəsinin sədri Anar Quliyev işğaldan azad edilmiş ərazilərin ümumi planı üzərində işlərin yekunlaşdığını, onun əsasında hazırda şəhərlər üzrə baş planların, müfəssəl planların müxtəlif hüzurluq mərhələlərində olduğunu bildirib. O, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq prosesində ən qabaqcıl texnologiya və müasir təcrübənin tətbiqi edildiyini, tarixi-mədəni irsin qorunmasında İtaliya şirkətlərindən gələn təkliflərin də yüksək qiymətləndirildiyini və bu istiqamətdə geniş əməkdaşlıq imkanlarının olduğunu qeyd edib.

Energetika nazirinin müavini Elnur SoltaNov Qarabağın "Yaşıl enerji zonası"nın çevrilməsinə və bu ərazinin enerji təminatının yenilənə bilən enerji mənbələrinin vasitəsilə təmin edilməsinə diqqətə çatdırıb.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasimov çıxışı zamanı mühəndislik sahəsinin inkişafında ali təhsil ocaqları ilə şirkətlərin əməkdaşlığının vacibliyini qeyd edib.

Tədbir italyan şirkətlərinin dizayn etdiyi layihələrin nümayişi ilə başa çatıb.

SƏMA FATEHİ

AKINCI Zəfərin və qardaşlığın rəmzi

Sabah Bakıda başlayacaq "Teknofest Azərbaycan" festivalının proqramı bir-birindən maraqlı müsabiqələrlə, əyləncəli tədbirlərlə zəngindir. Mayın 29-dək davam edəcək festivalın sərgi hissəsində insan zəkasının məhsulu olan son texnoloji yeniliklər nümayiş etdiriləcək.

Tədbirin əyləncə proqramına Azərbaycan Hərbi Hava Qüvvələrinin, Türkiyənin "Türk Ulduzları" və "Solo Türk" aerobatika komandalarının nümunəvi pilotaj uçuşları, həmçinin reaktiv kostyumda uçan adamın, su üzərində "FLY BOARD" şousunun, külək turbininin, uşaqlar üçün texnoloji üslubda attraksionların təqdim olunması, incəsənət xadimlərinin çıxışları daxildir.

Qeyd etdiyimiz kimi, festivalda müasir və maraqlı texnoloji yeniliklər təqdim olunacaq. İzleyicilər tərəfindən xüsusi maraqla qarşılanacaq texnoloji məhsullardan biri də Türkiyənin Baykar şirkətinin istehsal etdiyi "Bayraktar Akıncı" pilotsuz döyüş aparatı olacaq. "Bayraktar Akıncı" həm Bakı səmasında məharətini göstərəcək, həm də festival çərçivəsində sərgidə nümayiş olunacaq. Bu pilotsuz döyüş aparatı Türkiyənin müdafiə sənayesində son illərdə reallaşdırdığı ən mühüm layihələrdən biridir.

Festivalda iştirak etmək üçün 2 ədəd "Bayraktar Akıncı" pilotsuz döyüş aparatı bir neçə gün əvvəl Türkiyənin Çorlu bölgəsindən havaya qalxaraq Bakıya uçub. Bununla bağlı "Baykar" şirkətinin internet sahifəsində yerləşdirilmiş "Üç ölkəni uçaraq keçən "Bayraktar Akıncı" Azərbaycanda!" başlıqlı xəbərdə bildirilir ki, may ayının 21-də havaya qalxan pilotsuz döyüş aparatları Türkiyə hava sahəsini keçdikdən sonra

Gürcüstan üzərində uçuşunu davam etdiriblər. Pilotsuz döyüş aparatı Azərbaycanın hava sahəsinə daxil olduqdan 5 saat sonra isə Heydər Əliyev Beynəlxalq Hava Limanına enərək tarixi bir yolçuluğu tamamlayıblar. "Bayraktar Akıncı" 2 min kilometrlik məsafədə bir dəfəyə uçuş həyata keçirməklə həm də yeni rekordla imza atıb.

Xatırladaq ki, 2021-ci il avqustun 29-da Prezident Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi mərasimdə silahlanmaya daxil edilən "Bayraktar Akıncı" hazırda Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən aktiv şəkildə əməliyyatlarda istifadə olunur. "Bayraktar Akıncı"nın ordunun xidmətinə verilməsi ilə Türkiyə bu sahədə dünyada ilk üçlüyə daxil olub.

Daha üstün texniki xüsusiyyətlərə malik olan "Bayraktar Akıncı"da süni zəkaya əsaslanan texnologiya tətbiq edilir. Bu pilotsuz döyüş aparatı təyin edilən marşrut üzərində uçuşu idarə etmə məntəqəsinə təqdim etməklə, yerüstü və hava hədəflərinə müstəqil və ya operatorun komandası ilə silahlanmasında mövcud olan sursatlarla aviazərbələr endirmək üçün nəzərdə tutulub.

"Bayraktar Akıncı"nın ən mühüm xüsusiyyətlərindən biri onun yerüstü stansiyadan asılı olmadan bütünlüklə avtonom rejimdə uçuşu, hədəfi müəyyən edib izləməsi və təchiz olunduğu müxtəlif tipli, lazerlə hədəfə yönləndirilən raketlərlə vurmaları və geri qayıdaraq yenə də müstəqil rejimdə eniş etməsidir. Bu imkanın sayəsində "Akıncı" kifayət qədər böyük dağıdıcı gücə malik, yenə də tamamilə Türkiyə hərbi sənayesinin istehsalı olan, hədəfi yüksək dəqiqliklə vuran raketlərlə silahlanıb. TÜBİTAK SAGE və ROKETSAN şirkətləri tərəfindən isteh-

sal edilən MAM-L, MAM-C, Cirit, L-UMTAS, Bozok, MK-81, MK-82, MK-83, Kiti-MK-82 döyüş sursatları, SOM qanadlı raket, "Gökdoğan" və "Bozdoğan" kimi müxtəlif çeşidli "ağıllı" bombalar və hədəfə lazerlə yönləndirilən raketlərlə silahlandırılan "Bayraktar Akıncı" ümumilikdə 1500 kq faydalı yük daşıya bilir.



Göyertəsində 3 ədəd süni intellekt kompüterini olan bu pilotsuz döyüş aparatı eyni zamanda yerüstü kəşfiyyat aparır, sensorlar və yüksək həssaslığa malik kameralar vasitəsilə məlumatları toplayıb avtonom rejimdə analiz edər, habelə komanda mərkəzinə ötürür. Digər mühüm özəlliyi isə budur ki, bazadan 150 kilometr uzaqda tam sərbəst rejimdə əməliyyatlar həyata keçirə bilən bu pilotsuz sistemlər bütün eskadriya halında, avtonom rejimdə döyüşdə tətbiq edilə bilərlər, bu zaman aparatlar süni intellekt vasitəsilə uçuşlarını və fəaliyyətlərini koordinasiya edirlər. Onlar havada olduqda belə tapşırıqlarının və ya hədəflərinin dəyişdirilməsi, həmçinin ləğv edilməsi mümkündür.

"Bayraktar Akıncı"nın havada qala biləcəyi müddəti 24 saat, maksimal uçuş hündürlüyü 12 min metrə qədər, uzunluğu 12,2, qanadlarının uzunluğu isə 20 metrdir.

Qeyd edək ki, "Baykar" şirkətinin istehsalı olan "Bayraktar TB2" pilotsuz döyüş aparatları Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbi əməliyyatlar zamanı uğurla tətbiq olunub. Prezident İlham Əliyev "Bayraktar TB2" pilotsuz döyüş aparatının yaradıcıları olan "Baykar" şirkətinin baş direktoru Lütfü Haluk Bayraktarı və texniki direktoru Selçuk Bayraktarı "Qarabağ" ordeni ilə təltif edib.

Xatırladaq ki, Türkiyənin pilotsuz uçuş aparatları texnologiyalarının memarı Özdemir Bayraktar tərəfindən 1986-cı ildə yaradılan "Baykar" şirkəti öz sahəsində dünyanın ən qabaqcıl müəssisələrindən biridir.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"





Liderlik missiyası

İlham Əliyevin təşəbbüsləri, şərtləri və təklifləri

Avropa İttifaqı və ABŞ tərəfindən də birmənalı dəstəklənir

Müstəqilliyinin bərpasından ötn 31 ildə heç vaxt indiki kimi güclü, qüdrətli və istiqrarlı olmayan Azərbaycan dünya düzənində özünə-məxsus yer tutan ölkə kimi nüfuzunu gündən-günə artırmaqdadır. Bunun səbəbi isə İlham Əliyevin yürütdüyü müstəqil siyasət və dövlətin iqtisadi qüdrətidir.

İlham Əliyevin son 19 ildə həyata keçirdiyi siyasətlə Azərbaycanın əldə etdiyi hərtəfli uğurları inkişaf etməkdə olan ölkələrin əksəriyyəti bəlkə də heç 50 ildə qazana bilməyiblər. Möhz bu siyasət Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirib. İkinci Qarabağ müharibəsindən sonra isə yaranan yeni realiaqlar göstərir ki, İlham Əliyev həm bölgənin təhlükəsizliyinin təminatının, həm də yeni inkişaf perspektivlərinin müəyyən olunduğunda liderlik missiyasını uğurla gerçəkləşdirir. Azərbaycan Prezidentinin Ermənistanla sülh müqaviləsinin imzalanması, eləcə də regionun nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi istiqamətində itəli sürdüyü təşəbbüslər beynəlxalq birlik tərəfindən də tədqir edilir.

Təkcə ötn həftə baş verən iki fakt - ABŞ Prezidenti Co Baydenin 28 May Müstəqillik Günü ilə bağlı İlham Əliyevə göndərdiyi məktubda əks olunan fikirlər və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə İlham Əliyevlə Nikol Paşinyan arasında keçirilən görüşlərdən sonra verilən açıqlama bunun bariz təccəssümüdür.

Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-ABŞ münasibətləri

Azərbaycanın xarici siyasət kursunda son vaxtlar ABŞ-la inkişaf etməkdə olan münasibətlərə nəzər yetirsək görürük ki, bu əlaqələr artıq strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib.

Azərbaycanın çöxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunda dünyanın ən qüdrətli ölkələrindən biri olan ABŞ-la münasibətlərin möhkəmləndirilməsi xüsusi prioritet təşkil edir. Rəsmi Bakı xarici siyasət kursunda ABŞ-la münasibətlərə hər zaman xüsusi yer verir. Eləcə də, rəsmi Vaşinqton Azərbaycanla əlaqələri daha da genişləndirmək üçün müəyyən addımlar atır. İki ölkə arasında enerji, nəqliyyat, infrastruktur, kommunikasiya və digər sahələrdə güclü təmaslar mövcuddur. Azərbaycanın Amerika ilə münasibətləri son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub.

ABŞ Prezidenti Cozef Baydenin Azərbaycanın Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlanması təbii ki, ilk növbədə ölkəmizin artan reytinginin növbəti nümunəsidir. Eyni zamanda, İlham Əliyevin liderliyi ilə Azərbaycanın Avropa və dünya bazarlarının enerji təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynadığı da vurğulanır. Digər mühüm məsələ isə ABŞ-ın Azərbaycanla Ermənistan arasında əvvəlki münasibətlərin nizamlanmasına, bunun tənzimlənməsinə öz mövqeyini və fikrini bildirməsidir.

Cozef Baydenin Ağ evin Azərbaycanla Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və iki ölkənin iqtisadi, nəqliyyat və insanlara əlaqələrinin qurulmasına kömək etməyə hazır olduğunu bildirməsi, açıq-aydın göstərir ki, rəsmi Vaşinqton İlham Əliyevin təşəbbüslərini birmənalı şəkildə dəstəkləyir.

Bütün bunlar isə əlbəttə ki, ABŞ kimi dünyanın supergüc dövlətinin İlham Əliyevin uğurlu və məqsədyönlü siyasətinə, bölgənin təhlükəsizliyi naminə həyata keçirmək istədiyi layihələrə verilən yüksək qiymətdir.

Növbəti Brüssel görüşü və Şarl Mişeldən İlham Əliyevə minnətdarlıq

Əgər bu gün Azərbaycan beynəlxalq miqyasda söz sahibi kimi tanınmırsa, bunu yaradan İlham Əliyevin müstəqil siyasəti, qətiyyəti və prinsipliliyidir. Bu qətiyyət həm İlham Əliyevə, həm də Azərbaycanı başucalığı götürir.

Həftəsonu İlham Əliyevin Brüsseldə növbəti səfəri, Avropa İttifaqı Şurasının rəhbəri

Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşlərdə qəbul edilən qərarlar da göstərdi ki, Azərbaycan Prezidentinin Cənubi Qafqaz ölkələrinin yeni inkişaf istiqamətləri ilə bağlı təklif etdiyi təşəbbüslər beynəlxalq birliklər tərəfindən də dəstəklənir.

Brüsseldə keçirilən sayca üçüncü görüşlərdə də vacib məsələlərin müzakirəsi aparıldı. İlham Əliyev Şarl Mişellə ikitərəfli görüş zamanı Azərbaycan dövləti öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdiyini bir daha Avropa İttifaqının rəsmisindən diqqətinə çatdırdı. Şarl Mişel Cənubi Qafqazda, xüsusən Azərbaycan-Ermənistan münasibətlərində sülhün bərqərar olmasında göstərdiyi səylərə görə İlham Əliyevə minnətdarlığını bildirdi.

Şarl Mişel danışıqlar zamanı qəbul edilən qərarlarla bağlı mətbuata açıqlama verərək bildirdi ki, sömimi və məhsuldar keçən görüşlərdə bütün məsələlər nəzərdən keçirilib. Humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi və saxlanılan şəxslərin azad edilməsi ilə bağlı söylərilən əlaqədar ətraflı müzakirələr aparılıb, itkin düşmüş insanların taleyi marağ dairəsində olub.

Qərara gəlinib ki, yaxın günlərdə dövlətlərarası sərhəddə sərhəd məsələləri ilə bağlı yaradılan komissiyaların birinci birgə iclası keçirilsin. Bu iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə aydınlıq gətirilsin.

Həmçinin kommunikasiya ilə əlaqədar liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurətini vacib biliblər. Tərəflər Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturunu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəliblər.

Sülh sazişinə gəlinəcə, liderlər qərar veriblər ki, Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh sazişinə dair müzakirə davam etdirilsin. Yaxın həftələrdə xarici işlər nazirliyinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər.

Avropa İttifaqının bütün proseslərə dəstəyini gücləndirməyə hazır olduğunu söyləyən Şarl Mişel iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşlərin keçiriləcəyini vurğulayıb.

Şarl Mişelin açıqlamasında Dağlıq Qarabağ ifadəsinin deyil, Azərbaycanın Qarabağ bölgəsi ifadəsinin işlənməsi bir daha əsl həqiqətə ortaya qoydu. Həmçinin Şarl Mişelin Qarabağın statusu barədə fikir söyləməməsi, Ermənistanın böyük cəhdlə münasibətlərin normalaşmasına Minsk qrupunun iştirakı barədə heç bir fikir bildirməməsi də məğlub ölkənin bu görüşdə də acı məğlubiyətə uğraması ilə nəticələndi. Görüşün yekun nəticəsi olaraq bir daha şahidi olduq ki, Avropa İttifaqı İlham Əliyevin irəli sürdüyü bütün təşəbbüsləri dəstəkləyir.

Avropa İttifaqı Şurası prezidentinin təşəbbüsü ilə keçirilən üçüncü görüş Brüssel sülh gündəliyinin dəyişikliyi uğramadan, həmçinin Azərbaycan üçün prinsiplial əhəmiyyət kəsb edən məsələlər nəzərə alınmaqla davam etdirildiyini göstərdi.

Brüssel görüşündən sonra həm Azərbaycan, həm də Ermənistan tərəfindən sərhədlərin delimitasiyası üzrə dövlət komissiyalarının yaradılması isə məğlub ölkədə sülh prosesinə mane olmaq istəyən revanşist qüvvələrin bütün cəhdlərinin növbəti dəfə iflasa uğramasını təsdiqləyən reallıq oldu.

Bir sözlə, Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan dövlətə çevirən İlham Əliyevin təşəbbüsləri böyük dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstək qazanır. Bu da özümdə Azərbaycanın bölgədə çox vacib siyasi aktora çevrildiyindən xəbər verir. İlham Əliyev tərəfindən irəli sürülən təkliflər, geosiyasi və qlobal reallıqlar nəzərə alınaraq atılan addımlar, yürüdülmüş düşünülmüş siyasət birmənalı olaraq yüksək qiymətləndirilir və hər zaman tədqir edilir.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Azərbaycan ilə Koreya Respublikası arasında hüquq-mühafizə sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb

Mayın 24-də Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev Koreya Respublikasının ölkəmizdəki səfiri Li İn-Yonq ilə görüşüb.



Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kamran Əliyev ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən siyasi, mədəni, humanitar və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb.

Baş prokuror ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında həyata keçirilən islahatlar, müasir normativ-hüquqi bazanın yaradılması, beynəlxalq təcürbəninin öyrənilməsi istiqamətində görülən işlər barədə səfiri ətraflı məlumat verib.

Koreya Respublikası ilə uğurla davam edən səmərəli hüquqi əməkdaşlıqdan məmnunluq ifadə edən baş prokuror Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən həyata keçirilən layihələrin tədqirəyici olduğunu bildirdi.

Söhbət zamanı qarşılıqlı tədris səfərlərinin təşkili, cinayətkarlığın müxtəlif təzahürələrinə, o cümlədən korrupsiyaya qarşı mübarizə və aktivlərin bərpası sahələrində təcürbəninin öyrənilməsinin vacibliyi qeyd olunaraq, prokurorluqlar arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması müzakirə olub.

Səmimi qəbulu görə təşəkkürünü bildiren səfir Li İn-Yonq ikitərəfli münasibətlərə toxunaraq Azərbaycanla əlaqələrin əhəmiyyətini və iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə dinamik inkişaf etdiyini bildirdi.

Səfir ölkələrimizin hüquq-mühafizə orqanları arasında faydalı əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini əminliyi ilə ifadə edərək bu istiqamətdə zəruri tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı marağ doğuran digər məsələlər müzakirə edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş olub

Mayın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türk Tarix Qurumunun sədri Birol Çətin ilə görüşüb.



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi ilə Türk Tarix Qurumunun arasında imzalanan əməkdaşlıq protokoluğun əhəmiyyətini vurğulayıb, ortaq türk tarixinin yazılmasının vacibliyini diqqətə çatdırıb. Qədim türk torpağı olan Naxçıvanın tarixinin Nuh Peyğəmbərlə bağlı olduğunu bildiren Ali Məclisin Sədri Anadolunun türklaşmasında və İslam dininin o

ərəzilərdə yayılmasında Naxçıvanın rolundan danışıb.

Ali Məclisin Sədri müstəqillik illərində Naxçıvan tarixinin öyrənilməsi sahəsində görülən işlərdən bəhs edib, Naxçıvanşünaslığın mühüm elmi nailiyyətlərə zənginləşdirildiyini qeyd edib, birgə əməkdaşlığın faydalı olacağını əminliyi bildirib.

Türk Tarix Qurumunun sədri Birol Çətin Naxçıvanda olmaqdan məmnunluğunu ifadə

etdi, rəhbərlik etdiyi qurumun gərdüyü işlər, aparılan arxeoloji qazıntılar barədə məlumat verib. Naxçıvandan olan alimlərin iştirakı ilə arxeoloji qazıntılar aparılmasında, beynəlxalq konfransların keçirilməsində maraqlı olduqlarını bildiren Birol Çətin birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Türkiyə Respublikasının Naxçıvanda baş konsulu Məhməd Emin Kiraz görüşdə iştirak edib.

Müdafiə naziri yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib



Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti "Qaraheybət" Təlim Mərkəzində yeni istifadəyə verilən hərbi infrastrukturaya baxış keçirib.

Müdafiə nazirinin məruzə olunub ki, burada müasir döyüş üsullarının praktiki tətbiq edilməsi üçün real şəraitə uyğunlaşdırılmış təlim sahələri inşa olunub.

Bundan başqa, müxtəlif növ döyüş texnikasının mürəkkəb relyef və çətin hava şəraitində idarə olunması, eləcə də onlardan atəş açılması üzrə hərbi qulluqların praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün məşğələlər keçirilir.

Müdafiə naziri "Müddət-dən artıq həqiqi hərbi xidmət kursu"nun kursantlarının təlim sahələrində nümunəvi çıxışlarını izləyib.

Əvvəlcə atış səhərciklərində atəş hazırlığı üzrə normalativlərin və təlim atış çalıışmalarının praktiki icrası nümayiş etdirilib.

Sonra müdafiə naziri tank atış səhərciyində olub. Məruzə

olunub ki, burada Vətən müharibəsində, eləcə də son dövrlərdə aparılan döyüş əməliyyatlarında öyrənilən təcürbələrə əsaslanaraq tankların yaşayış məntəqələrində effektiv tətbiqi üsulları məşğ etdirilib.

Daha sonra mühəndis səhərciyinə baxış keçirilib. Qeyd olunub ki, səhərcikdə hərbi qulluqlara müxtəlif tipli mina və döyüş sursatları ilə bağlı ətraflı məlumat verilib. Bundan başqa, mühəndis vasitələri ilə mina və partlamamış döyüş sursatlarının aşkarlanması, eləcə də onların təhlükəsizlik qaydalarına əməl olunmaqla zərərçisizləşdirilməsi üzrə tapşırıqlar icra olunur.

Müdafiə naziri fiziki hazırlıq səhərciyinin maneolur zolağı (pentaton) və köşfiyyat çıxırında kursantların

məşğ prosesini izlədikdən sonra artilleriya batareyasının komanda müşahidə məntəqəsində olub. Burada kursantlar artilleriya simulyatorlarından atış tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetiriblər.

Sonda müdafiə naziri mərkəzin ərazisində tikintisi davam edən hərbi obyektlərdə aparılan inşaat işlərinin gedışatını yoxlayıb.

General-polkovnik Z.Həsənov hərbi qulluqların döyüş hazırlığının və peşəkərlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, müasir təlim-məşğ üsullarının öyrənilməsi və tətbiqi, həmçinin tikinti işlərinin keyfiyyətlı aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.

Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli işçi qrupun dördüncü iclasının kommünikəsi qəbul edilib

Mayın 23-24-də Tehrandə Xəzər dənizi üzrə yüksək səviyyəli işçi qrupun dördüncü iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda Xəzər dənizi üzrə yüksək səviyyəli işçi qrupun dördüncü iclasının kommünikəsi qəbul edilib.

İclasda Azərbaycan Respublikasını X.Xələfovun, Qazaxıstan Respublikasını Z.Amanjoluovun, Rusiya Federasiyasını M.Petrakovun və Türkmənistanı isə M.Atadjanovun başçılıq etdikləri nümayəndə heyətləri təmsil edib. Tədbir İran İslam Respublikasının nümayəndə heyətinin rəhbəri M.Barimaninin sədrliyi ilə keçib.

İclasın gündəliyinə uyğun olaraq, Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikası haqqında saziş layihəsi müzakirə edilib. Bu sənəddə bağlı müzakirələr davam etdiriləcək.

Tərəflər Türkmənistanda keçiriləcək planlaşdırılan altıncı Xəzər sammitinə hazırlıqla bağlı məsələləri nəzərdən keçirib, həmçinin Xəzər dənizində əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.

Nümayəndə heyətləri baş tutan danışıqları müsbət qiymətləndirib, iclasın yüksək səviyyədə təşkilinə görə İran İslam Respublikasına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli işçi qrupun növbəti iclası Türkmənistanda keçiriləcək. İclasın keçirilmə tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Türk dövlətlərinin turizm rəsmiləri Şamaxıda görüşüb



"Müasir İpək yolu" turizm marşrutunun inkişaf etdirilməsi ölkələrimiz arasında inkişaf etməkdə olan əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəkdir".

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev mayın 24-də Şamaxıda keçirilən Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci görüşündə qeyd edib.

Tədbirdə çıxış edən Fuad Nağıyev Azərbaycanda turizm sənayesinin artıq özünü bərpa etməyə başladığını, ölkələrimiz arasında turizm əlaqələrinin inkişafı və turist mübadiləsinin artırılması üçün qarşılıqlı təbliğatın aparılmasının önəmini, ölkəmizdə gəlmə statistikasında türk dövlətlərinin payının çoxalmasına ümid etdiyini vurğulayıb.

O, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin tarixi köklərlə bir-birine

bəqlırlığı, ortaq tarix və mədəni irsə sahib olma kimi amillərlə yanaşı, coğrafi yaxınlıq, vizasız gediş-gəliş və bir-bəşə uçuşların olmasının turizm əlaqələrinin, eləcə də dostluq və qarşılıqlı anlaşma üzərində qurulan əməkdaşlığın inkişafına öz töhfəsini verdiyini bildirib.

Agentlik sədri "Müasir İpək yolu" turizm marşrutu kimi müştərek turizm məhsullarının yaradılması istiqamətində işlərin intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

O, həmçinin azad edilmiş torpaqların böyük turizm potensialına malik olduğunu, bu ərazilərdə Azərbaycan hökuməti tərəfindən genişmiqyaslı quruculuq işləri aparıldığını, tezliklə Qarabağın regional turizm destinasiyasına çevriləcəyini və azad edilmiş ərazilərin bərpa olunması dövründə üzv ölkə-

lərlə fəal qarşılıqlı əlaqələrin önəmini qeyd edib.

Görüşdə "Türk Dnyası Turizm Paytaxtı təşəbbüsü" ilə bağlı qaydalar təsdiq edilib və "Türk Dövlətləri Təşkilatının Turizm üzrə Yol Xəritəsi" sənədi qəbul edilib.

Tədbirdə çıxış edən Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Özbəkistanın Baş nazirinin müavini, turizm və mədəni irs naziri Əziz Abdaxakimov, Türkiyənin mədəniyyət və idman nazirinin müavini Yezin Yerkınbayev, Türkmənistanın ölkəmizdəki səfiri Məkan İşanquliyev, eləcə də təşkilatda müşahidəçi statusu malik Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi iştirak ediblər. Türkmənistan mədəniyyət nazirinin müavini Nürsəhet Şirəmov isə tədbirə onlayn qoşulub.



Akademik Ziyad Səmədzadənin "Azərbaycan iqtisadiyyatı 100 ildə" beşcildliyinin təqdimatı olub



Mayın 24-də Bakı Biznes Mərkəzində akademik Ziyad Səmədzadənin bu günlərdə işıq üzü görən "Azərbaycan iqtisadiyyatı 100 ildə" beşcildliyinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirə moderatorluq edən UNEC-in rektoru professor Ədalət Muradov "Azərbaycan iqtisadiyyatı 100 ildə" beşcildliyini Azərbaycan iqtisad elmi üçün fundamental, dəyərli mənbə adlandırıb, yeni nəşrin əhəmiyyətindən, özəlliklərinə söz açıb.

Professor bildirib ki, müəllifin uzunillik elmi-iqtisadi araşdırmalarının və yaradıcılığının növbəti bəhrəsi olan bu toplu Azərbaycan iqtisadiyyatının son 100 ildə keçirdiyi yol elmi cəhətdən geniş təhlil edilir. Azərbaycan iqtisadiyyatının yüzillik dövrü barədə ən fundamental araşdırmaları və analitik yanaşmanı özündə ehtiva edən nəşrdə respublikamızın hərtərəfli inkişaf modelinin elmi-nəzəri əsasları barədə dərin tədqiqat materiallarına geniş yer verilib. Müəllif Azərbaycan iqtisadiyyatının inkişaf meyilləri barədə informasiyaları, müqayisələri həm də cədvəllər və grafiklər əsasında oxucuya çatdırır. Beşcildlikdə zəngin arxiv materialları əsasında 400-dən artıq cədvəl və grafik yer alıb. Bütövlükdə isə nəşrdə 1000-dən artıq mənbəyə istinad olunub. Kitabın hər bir cildi ilə tanışlıq göstərir ki, Ziyad Səmədzadə Azərbaycan iqtisadi inkişaf tarixinin araşdırılması işindəki böyüklüyü, orçaq təhlükəsizliyinin, iqtisadi inkişaf demografik inkişaf arasında qarşılıqlı əlaqə və asılılığın təmin edilməsi barədə tələyüklü əhəmiyyət kəsb edən baxışları, tövsiyələri, qarşısı qoyduğu məqsəd və vəzifələr on vacib metodoloji baza kimi götürülüb.



vet dövrü və müstəqillik tarixinin öyrənilməsi, araşdırılması və təbliği baxımından böyük maraq doğuracaq.

Tədbirdə çıxış edən akademik Ziyad Səmədzadə bildirib ki, beşcildiyin ərsəyə gəlməsində əsas məqsəd Ulu Öndərimiz Heydər Əliyevin 1997-ci il yanvarın 17-də AMEA-nın akademikləri və müxtəlif üzvləri ilə görüşündə XX əsrdə və müstəqillik illərində Azərbaycanın inkişaf tarixinin yazılması ilə bağlı səsləndirdiyi fikirlər, töklif və tövsiyələr olub. 2001-ci il dövlət müstəqilliyimizin bərpasının 10 illiyinə həsr olunmuş mərasimdə Ümummilli Liderimiz diqqəti bir daha bu məsələyə cəlb etdi. Çoxcildliyin strukturu, məqsəd və vəzifələri müəyyən edilərkən Ulu Öndər Heydər Əliyevin XX əsrin başa çatması ilə əlaqədar Azərbaycan xalqına tarixi müraciəti, ötən əsrin 70-ci illərində respublika iqtisadiyyatının yeni inkişaf mərhələsinə keçilməsiyi şərtləndirən kompleks amillər, eləcə də Prezident İlham Əliyevin dövlətimizin iqtisadi təhlükəsizliyinin, milli maraqların qorunması, iqtisadiyyatın strukturunu şəxələndirilməsi, tarazlı inkişafın, orçaq təhlükəsizliyinin, iqtisadi inkişaf demografik inkişaf arasında qarşılıqlı əlaqə və asılılığın təmin edilməsi barədə tələyüklü əhəmiyyət kəsb edən baxışları, tövsiyələri, qarşısı qoyduğu məqsəd və vəzifələr on vacib metodoloji baza kimi götürülüb.

AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov, Milli Məclisin deputatı Eldar İbrahimov, Xalq yazıçısı Çingiz Abdullayev, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, professorlar Qorxmaz İmanov və Məhşis Əhmədov, iqtisad elmləri doktoru Qüdrət Kərimov və digər çıxış edənlər "Azərbaycan iqtisadiyyatı 100 ildə" beşcildliyinin işıq üzü gəlməsi münasibətilə müəllifi təbrik edib, kitabı müasir Azərbaycan iqtisad elminin mühüm nailiyyətlərindən biri kimi qiymətləndirib. Bildirilib ki, dəyərli elm adamı, iqtisadçı kimi Ziyad Səmədzadənin təqdim etdiyi, nəzərdən keçirdiyi 100 ildən çox olan bir dövrdə ölkəmizin yaşadığı sadə olmayan mərhələlərin təhlili inkişaf tariximizdə olan boşluğu doldurmağa imkan verəcək, cəmiyyətdə Azərbaycan xalqının keçirdiyi yol, onun sosial-iqtisadi tərəqqisi və gələcək inkişafının əsasları barədə qoroxsuz, obyektiv təsvirlərinin formalaşmasına kömək edəcək.

Diqqətə çatdırılıb ki, kitabın I və II cildləri Azərbaycan iqtisadiyyatının sovet dövründə - müstəqilliyimizin bərpasına qədər olan mərhələdəki inkişaf yoluna və məsələlərinə həsr edililib. İkinci cildə XX əsrin ikinci yarısında Azərbaycan SSR-də kənd təsərrüfatının inkişafında baş verən dəyişikliklər, Azərbaycan iqtisadiyyatının maddi-texniki bazasının yaradılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi kimi məsələlərə nəzər salınıb. Kitabın III və IV cildlərində müstəqillik illərində respublikamızda yeni iqtisadi sistemin yaradılması, yeni neft strategiyası, özəl sektorun, sahibkarlığın, olverişli investisiya mühitinin formalaşması, Azərbaycan iqtisadiyyatının davamlı və keyfiyyətli inkişafının təmin edilməsi kimi məsələlərə də respublika iqtisadiyyatının yaxın və

uzaq gələcəyə hədəflənmiş inkişaf strategiyası ilə bağlı məsələlər şərh edilir. Oxucu SSRİ-nin dağılması ərsəsinə və ölkəmizin ilk müstəqillik illərində iqtisadi vəziyyətin nə dərəcədə ağır olması barədə kifayət qədər məlumatlar, sonədərlər tanış olur. Nəşrin IV cildində bütün bunlar barədə, xüsusilə də Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi Azərbaycan dövlətinin inkişaf siyasətinə sadıqlıq nümayiş etdirən, müstəqilliyimizin qorunması, əbədi olması üçün müstəqil iqtisadi siyasət yürüdüən Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-2020-ci illərdə ölkə iqtisadiyyatının davamlı və keyfiyyətli inkişafını təmin edən kompleks məsələlər - istehsal və sosial infrastruktur problemlərinin həyata keçirilməsi, sənayeləşmə siyasəti, qeyri-neft sektorunun inkişafı və onun quruluşunun təkmilləşdirilməsi, regional siyasət, demografik inkişaf və məşğulluq problemləri, ordu quruculuğu, iqtisadi təhlükəsizlik, enerji təhlükəsizliyi, orçaq təhlükəsizliyi, keyfiyyətli həyat səviyyəsini təmin edən amillər, icra edilən proqramlar, respublika iqtisadiyyatının yaxın və uzaq gələcəyə hədəflənmiş inkişaf strategiyası ilə bağlı məsələlər açıqlanır.

Qeyd edilib ki, müəllif kitabın beşinci cildini Qarabağ mövzusunda həsr edib. Bu cildə XIX əsrdən başlayaraq ümumiyyətlə Azərbaycan ərazilərində gedən proseslər Azərbaycanın bu dövrdə üzləşdiyi milli və siyasi adalatsızlıqlar, torpaqlarımızın işğalı və Vətən müharibəsində qazanılan zəfərin tariximizdəki rolu kontekstində nəzərdən keçirilir. Bu kitab Azərbaycan iqtisadiyyatının öyrənilməsi, araşdırılması və tədqiq edilməsi, o cümlədən iqtisadi fəaliyyətin təkmilləşdirilməsi işinə böyük töhfədir. Çünki beşcildlikdə bütün bunlarla bağlı zəngin materiallar var.

Elm xadimləri Laborantlıqdan akademikliyə

Elmi özlərinə həyat amalı seçənlər həm də başarı dəyərlərini zənginləşməsində özəvziz xidmətlər göstərirlər. Bu insanlar yaşadıkları mühitin hüddullarına sığmır, hamı tərəfindən sevilir, böyük hörmət və ehtiramla qarşılanırlar, əsl ziyalı, vətəndaş vəzifəsini son dərəcə məsuliyyətlə yerinə yetirirlər.

Akademik rəhbərliyi və işi-rəti ilə qırıq zonaların qaz rejiminin öyrənilməsi üçün orijinal tədqiqatlar aparılmış, karbon tərkibli qazın çıxma həcmi dəyərlandırılmış və atmosferin aşağı qatlarında paylanması öyrənilmişdir. O, AMEA-nın Geologiya və Almaniyanın Təbii Resurslar institutlarından olan həmkarları ilə birlikdə dünyada ilk dəfə Azərbaycan palçıq vulkanlarından qazın çıxmasını monitorinqinin elmi-texnoloji prinsiplərini şərh etmiş və yer qazlarının həcmində kosmik və geoloji amillərdən asılı olan dövrü dəyişmələrin olduğunu göstərmişdir.

Bu elmi tədqiqatlar "greenhouse effect" mexanizminin öyrənilməsində əsas rol oynayıb. O, həmkarları ilə birlikdə palçıq vulkanlarının püskürmə məhsullarının, süxurların, neftin, qazın və s. yun izotop-geokimyəvi tərkibinin öyrənilməsi üçün ilk dəfə olaraq klassik tədqiqatlar aparmış, palçıq vulkanizminin ən güclü və böyük paroxsizmlər müfəssəl surətdə şərh edilən püskürmə kataloqunu tərtib etmişdir. Bu tədqiqatlar çökmü süxurların spontan həyəcənə gətirilməsi və sızılıq azalmasını modelini vermiş, seysmik məlumatlar əsasında Cənubi Xəzər hövzəsində böyük dərində sızılıq azalma zonasının olduğunu göstərmişdir. Mövcud məlumatların nəzəri tədqiqat əsasında palçıq vulkanının beynəlxalq elmi ictimaiyyət tərəfindən qəbul edilən orijinal fiziki-kimyəvi modelini hazırlamışdır. Xəzər dənizində subdeniz palçıq vulkanlarının, palçıq vulkan qaz-hidratlarının tapılması və geoloji-geokimyəvi öyrənilməsinin dünya prioriteti İbrahim Quliyevə və onun AMEA Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, 2016-2020-ci ilərdə isə AMEA-nın Neft və Qaz İnstitutunun direktor vəzifələrində çalışmışdır. O, 2013-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvü və vitse-prezidentdir.

I.Quliyev 1978-ci ildə Moskvada "Faydalı qazıntı yataqlarının geokimyəvi axtarış üsulları" ixtisası üzrə geologiya-mineralogiya elmləri üzrə namizədlik, 1989-cu ildə Moskvada Universitetində "Neft-qaz yataqlarının geologiyası, kəşfiyyatı və axtarışı" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmiş, 1999-cu ildə professor olmuşdur. 2001-ci ildə "Neft-qaz yataqlarının geologiyası və geokimyəsi" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə "Geologiya" ixtisası üzrə həqiqi üzvü seçilmiş, akademik İbrahim Quliyevin elmi fəaliyyətində nəticələri həm ölkəmizdə, həm də xaricdə yüksək qiymətləndirilmişdir. O, təbii qazların geologiyası və geokimyəsi, neft-qaz yataqlarının geologiyası və palçıq vulkanizmi sahələrində tanınmış alimdir.

I.Quliyev 1978-ci ildə Moskvada "Faydalı qazıntı yataqlarının geokimyəvi axtarış üsulları" ixtisası üzrə geologiya-mineralogiya elmləri üzrə namizədlik, 1989-cu ildə Moskvada Universitetində "Neft-qaz yataqlarının geologiyası, kəşfiyyatı və axtarışı" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmiş, 1999-cu ildə professor olmuşdur. 2001-ci ildə "Neft-qaz yataqlarının geologiyası və geokimyəsi" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə "Geologiya" ixtisası üzrə həqiqi üzvü seçilmiş, akademik İbrahim Quliyevin elmi fəaliyyətində nəticələri həm ölkəmizdə, həm də xaricdə yüksək qiymətləndirilmişdir. O, təbii qazların geologiyası və geokimyəsi, neft-qaz yataqlarının geologiyası və palçıq vulkanizmi sahələrində tanınmış alimdir.

ABŞ arxeoloqları Naxçıvan ərazisindəki abidələrin öyrənilməsində iştirak edəcəklər

ABŞ arxeoloqları AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olublar.

Bu barədə AZƏRTAC-a muzeydən bildirilib. Müəssisənin baş direktoru akademik Nailə Vəlixanlı ilə görüşdə qonaqlar muzeyin tarixi, arxeoloji kolleksiyası və irsinin qorunması, tədqiq və təbliğindəki rolu haqqında məlumat verilib.

ABŞ arxeoloqları qrupunun rəhbəri Loren Ristfet Azərbaycanca, eləcə də muzeyə gəlirlərinin səbəbini açıqlayıb. O, rəhbəri olduğu heyət yeri arxeoloqlarla birgə beynəlxalq ekspedisiyanın tərkibində Naxçıvan ərazisindəki Son Tunc-Erkən Demir dövrü abidələrinin öyrənilməsində yaxından iştirak edəcəyini bildirib.

Həmçinin görüş zamanı qeyd olunan beynəlxalq ekspedisiya nəticəsində vaxtilə tapılan



Görkəmli alim bir sıra aparıcı elmi jurnalların redaksiya heyətinin üzvü, SOCAR-ın "Azərbaycan Neft Təsərrüfatı" elmi-texniki jurnalının baş redaktorudur. Akademik İbrahim Quliyev 222 elmi əsər, 10 monoqrafiya, o cümlədən xaricdə 114 əsər müəllifdir. Alimin əsərlərinə xarici jurnallarda çox sayda istinad olunur.

I.Quliyev Amerika Neftçi-Geoloqlar Assosiasiyasının Azərbaycan bölməsinin prezidentidir. O, RDU-nun (Moskva) Neft və qaz kafedrasında, Azərbaycan Neft Akademiyasının geoloji-kəşfiyyat fakültəsində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Geoloqlarının Milli Komitəsinin, Azərbaycan Neftçi-Geoloqlar Cəmiyyətinin üzvü, Rusiya Təbii Elmləri Akademiyasının xarici üzvü, Beynəlxalq Geodeziya və Geofizika İttifaqının Milli Komitəsinin prezidentidir. Akademik 2015-ci ildə ÇXR-in Sığuan Universitetinin fəxri professoru seçilmiş və onun bu universitetdə dərs vermək hüququ tanınmışdır.

Rəhbərliyi altında 18 fəlsəfə və 4 elmlər doktorluğu üzrə dissertasiya müdafiə edilmiş akademik İbrahim Quliyev səmərəli elmi-təşkilat fəaliyyətinə görə 2008-ci ildə Azərbaycan Respublikasının Əməkdar elm xadimi, 2010-cu ildə Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neftqazlılığının öyrənilməsi üzrə silsilə işlərinə görə (bir qrup alimlərlə) Azərbaycan Respublikasının ilk Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. O həmçinin 2014-cü ildə Rusiya Təbii Elmləri Akademiyasının "Na blaço Oteçestva" fəxri medalı, 2017-ci ildə Azərbaycan Respublikasının "Şöhrət" ordeni, 2019-cu ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı və EcoWorld müsabiqəsinin ordeni ilə təltif edilmişdir.

Akademik tükənməyən yeni ideyaları və bu ideyaların həyata keçirilməsində göstərdiyi əzmkarlıq, elmi-praktik problemlərin analizində və həllində kompleks və strateji yanaşmaları təbii etməsi onu fərqləndirən əsas cəhətlərdir. İbrahim Quliyev bütün elmi fəaliyyətində həmkar və dostlarına, tələbələrə münasibətdə həmişə xeyirxah və diqqətli olmuşdur. O, hər zaman öz bilik və bacarığını Azərbaycan geologiyası elminin inkişafı namına gənc geoloqların yetişməsinə həsr etmiş və həmin münasibətə bu gün də davam edir. I.Quliyevin AMEA-nın inkişafı və dünya elminə inteqrasiyası namına aparılan islahatlarda fəal rolu vardır.

Faxrəddin QƏDİROV,
AMEA Yer Elmləri Bölməsi
elmi şurasının sədr müavini,
akademik

Dünyada ilk dəfə olaraq Azərbaycanda mobil su ölçmə cihazı ixtira edilib



Gənc İdman Klubunun prezidenti Elvin Abbasov yeni ixtira edib. AZƏRTAC xəbər verir ki, dünyada ilk dəfə olaraq Azərbaycanda mobil su ölçmə cihazı ixtira olunub. "Suqovuşan" adlanan cihazı Gənc İdman Klubunun prezidenti, "Virtual Azərbaycan" şirkətinin rəhbəri, ixtiraçı Elvin Abbasov hazırlayıb.

Qurğu ilə bağlı açıqlama verən E.Abbasov bildirib ki, bu qurğu vasitəsilə suvarma kanallarından daha səmərəli istifadə etmək mümkündür. "Dünyada ilk dəfə Azərbaycanda ixtira edilən bu cihazı hazırlamaqda əsas məqsədimiz suvarma suyunun səmərəli istifadəyə şərait yaratmaqdır. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun azad etdiyi ərazilərdən biri də Suqovuşan qəsəbəsidir. Həmin cihazımızda suvarma və elektrik enerjisi baxımından ölkəmiz üçün əhəmiyyəti böyük olan Suqovuşanın adı verilib".

İxtiraçı qeyd edib ki, bu innovativ ixtirada yeni bir yanaşma tətbiq edilmişdir. Belə ki, bu mobil qurğu ilə əziyyətə qatılmadan yalnız 2 dəqiqə ərzində suvarma kanalı ilə bağlı bütün məlumatları əldə etmək mümkündür. Bu cihazda 3

sensor var. Onlardan biri kanalın dərinliyini və en kəşiyini ölçməklə onun 3D modelini yaradır. Digər iki sensor isə suyun sürətini ölçür. Nəticədə en kəşiyi ilə sürəti hesablayır və ümumilikdə o kanalın müəyyən zaman kəsiyində nə qədər su keçdiyini öyrənir. Bu o deməkdir ki, yeni ixtira nəticəsində maksimum 2 dəqiqə ərzində su ilə bağlı lazımı məlumatları əldə etmək mümkün olacaq. "Suqovuşan"ın hesablayıb əldə etdiyi bütün məlumatlar onlayn rejimdə onu idarə edən şəxsin mobil telefonunda olan mobil əlavədə əks olunacaq.

E.Abbasov diqqətə çatdırıb ki, bu, onun ixtira etdiyi dördüncü qurğudur və həmin cihazdan kiçik kanallarda istifadə edilməsi daha effektivdir: "Bu, daha çox kiçik kanallarda effektiv nəticə verə bilər. Çünki iri kanallarda "hidro post"lar var və onun vasitəsilə sabit ölçmə işləri aparmaq mümkündür. Kiçik kanallarda isə əvvəlki qurğularla ölçülər aparmaq həm bahalı, həm də vaxt alan prosesdir. Torpaq özüllü kanallarda daimi olmadığına görə, onlarda bu növ sənaye qurğularından istifadə etmək tövsiyə olunur. Qurğu həmçinin kanallarda olan suyun temperaturunu da ölçməyə imkan verir".

İxtiraçı əlavə edib ki, rəsmi məlumatlarda Azərbaycanda suvarma kanallarının ümumi uzunluğunun 52 min kilometr olduğu deyilir. Həmin kanalların 73 faizi torpaq məcralı kanallardır, bu isə təxminən 38 min kilometrdir. Ölkəmizdə ümumi suvarılan torpaq sahələri 1 milyon 443 min hektara bərabərdir. Şirin su ehtiyatlarının 29,9 faizi ölkə ərazisində formalaşır, qalan 70,1 faizi isə xaricdə formalaşaraq transporetdə çayları vasitəsilə Azərbaycana ərsəsinə gəlir. Bu da Azərbaycanın su təsərrüfatını yaxşılaşdırmağa əsaslı hala salır. Qlobal istiləşmənin təsiri olaraq 2040-cı ildən etibarən bir sıra ölkələr su qıtlığı ilə üzləşəcək. Bu ölkələr sırasında Azərbaycan ilk yerlərdən birini tutur.

GDU-da Xalq şairi Vahid Əzizin yeni kitabının təqdimatı keçirilib



Gənc Dövlət Universitetində (GDU) Xalq şairi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Vahid Əzizin "Param-param olmuş illər" şeirlər kitabının təqdimatı olub.

Təqdimatda görkəmli şairin həyatı, yaradıcılığı, göstərdiyi xidmətlər haqqında tədbir iştirakçılarına məlumat verilib. Vahid Əzizin poeziya dünyası haqqında danışıq Filologiya fakültəsinin dekani, dosent Zakir Ələsgərov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Aygün Əhmədova, Azərbaycan dili kafedrasının baş müəllimi Mətanət Mahmudova şairin yaradıcılığının xüsusiyyətləri barədə fikirlər söyləyib, onun müxtəlif mövzularda yazdığı şeirlərdə yüksək insani keyfiyyətlərinin təbliğ olduğunu qeyd ediblər. Bildirilib ki, İkinci Qarabağ müharibəsi dövründə yazılmış "Param-parça illər" kitabındakı şeirlər Zəfər günümüzün ton-tənəsini, əsgərlərimizin cəsarətünü, yüksək döyüş ruhunu, düşmənin rəzilliyini əks etdirir.

Müzakirələrdə çıxış edənlər isə Vahid Əzizin yaradıcılığında milli mədəniyyətin inkişafı, vətənpərvərliyin gənclərə aşılanması, vətən həsrəti, millətə və dövlətə bağlılığın mühüm yer tutmasının əhəmiyyəti haqqında danışıqlar. Şairin yaradıcılığında vətənin hər daşının təbliğinin üstünlük təşkil etdiyinə, bu istiqamətin aparıcı olduğuna xüsusi diqqət çəkilib. Qeyd olunub ki, şairin yaradıcılığında vətənpərvərlik, vətən nısgilinin izi açıq hiss edilir.

Çıxışlarda o da bildirilib ki, Xalq şairi 44 günlük Vətən müharibəsindən sonra çap edilən "Param-parça illər" kitabı ilə qələbəyə öz töhfəsini verib. Kitabdakı "Qəhrəman Törtör" dən tutmuş, "Tarixi Xudafərin", "Qarabağ", "Cəmi 44 günə" adlı şeirlərin həm tarixi ədalət, həm də gənclərin vətənpərvər əhvali-ruhiyyəyə böyüməsi baxımından uğurlu olduğu vurğulanıb.

Sabir ƏLİYEV,
"Azərbaycan"



bəzi maddi nümunələrin hazırda muzeyin arxeoloji kolleksiyasında qorunduğu vurğulanıb. Görüşdən sonra xarici arxeoloqlar muzeydə təşkil olunan "Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti" sərgisi ilə tanış olublar.



"Azəraqartikinti" ASC (VÖEN 1300066691) 31 dekabr 2021-ci il tarixinə konsolidasiya edilmiş illik hesabat

Table with columns: Rəhbərlik məlumatları, Göstəricilər, Qeydlər, 2021, 2020. Includes sub-tables for Aktivliklər and Kapitalda Dəyişikliklər Haqqında Hesabat.

Table with columns: Göstəricilər, Qeydlər, 2021, 2020. Includes sub-tables for Aktivliklər and Kapitalda Dəyişikliklər Haqqında Hesabat.

Table with columns: Rəhbərlik məlumatları, Göstəricilər, Qeydlər, 2021, 2020. Includes sub-tables for Aktivliklər and Kapitalda Dəyişikliklər Haqqında Hesabat.

Table with columns: Göstəricilər, Qeydlər, 2021, 2020. Includes sub-tables for Aktivliklər and Kapitalda Dəyişikliklər Haqqında Hesabat.

MÜSTƏQİL AUDİTOR HESABATI

"Azəraqartikinti" Açıq Səhmdar Cəmiyyətinin Konsolidə edilmiş maliyyə hesabatlarının auditü üzrə hesabat

Ray Mən "Azəraqartikinti" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN 1300066691) və onun filialları olan İnteraktiv filialı (VÖEN 1300197361), Ağsu Aqrartikinti filialı (VÖEN 3500004601), Sabirabad Aqrartikinti filialı (VÖEN 6800052671), Yel-Kümpirikinti firması (VÖEN 1300440941), Füzuli İxtisasqurumunda filialı (VÖEN 7500096331), Bakı Metal Konstruksiyalar filialı (VÖEN 1000272271) və Şoki Səyaxət Mərkəzləri filialı (VÖEN 3000031201), Mingocəyir Dəmir-Beton Mərkəzləri filialı (VÖEN 2700153831) və Ağcabədi Aqrartikinti filiallarını (VÖEN 3400029651) 31 dekabr 2021-ci il tarixinə təqdim edilən konsolidə edilmiş maliyyə vəziyyətinin hesabatına, mərcu gəlirlər hesabından, kapitalda dəyişikliklər hesabatından və göstərilən tarixdə başqa cəmiyyətin pul vəsaitlərinin hərəkəti haqqında hesabatından, habelə üçü siyasetin öhdəlikləri prinsipinin qüvvədə qalması haqqında hesabatından, konsolidə edilmiş maliyyə hesabatlarına edilən qeydlərdən ibarət olan konsolidə edilmiş maliyyə hesabatlarını auditü aparmışam.

Hesab edirdim ki, konsolidə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2021-ci il tarixinə mərcu gəlirlər, habelə maliyyə notisələrini və göstərilən tarixdə başqa cəmiyyətin pul vəsaitlərinin hərəkəti Maliyyə Hesabatlarını Beynəlxalq Standartlara uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə düzgün və ədalətli təsvir edir.

Ray üçün əsaslar Mən auditü Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə mənim məsuliyyətim olmaqla hesabatın konsolidə edilmiş "Maliyyə hesabatlarının auditü üçün auditorun məsuliyyəti" bəlməsində təsvir edilir. Mən Azərbaycan Respublikasının maliyyə hesabatlarının auditü ilə öhdəliklərini tələblərinə uyğun olaraq Beynəlxalq maliyyə hesabatlarının auditü üçün əsasları (IAS) istifadə edirəm. Mən hesab edirdim ki, öhdə etdiyim audit sülhün roymu asanlaşdırmaq üçün yetəri və münasibdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsi cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti Rəhbərlik maliyyə hesabatlarını BAS (Beynəlxalq maliyyə hesabatları standartları) uyğun olaraq hazırlamasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrinə, do-ludluğu və ya səhvlər notisəsinə əsaslanaraq təqdim etməyə məsuliyyətə bəslənən hesabatların hazırlanmasına imkan verən zəruri daxili nəzarət sistemini təşkilinə görə məsuliyyət daşıyır. Konsolidə edilmiş maliyyə hesabatlarını hazırladığı, rəhbərlik Cəmiyyəti təşkil etməyə və ya işini dayandırmaq niyyətində olmadığı yuxarıdakı bəyanatın başqa münasib əlamətlərlə dəstəklənmişdir.

Bir müddət əvvəl BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarı Filippo Qrandini fikrinə, beynəlxalq ictimaiyyət Ukraynadakı mühərribədən qaçan insanlara son dərəcə işi yanadır. Bu isə o deməkdir ki, biz başqa qüvvələrin dərindən şərik olmağı unutmamışıq. Dünyadakı bütün bəhrənlərə cavab olaraq eyni səfərbərliyə ehtiyac var. Amma son notisədə humanitar yardım müalicə deyil, müvəqqəti yardımdır. Ona görə bəşəriyyətə sülh və sabitlik lazımdır.

2022-ci il üçün bir milyard dollardan çox vəsait vəd olunub Bir müddət əvvəl BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarı Filippo Qrandini fikrinə, beynəlxalq ictimaiyyət Ukraynadakı mühərribədən qaçan insanlara son dərəcə işi yanadır. Bu isə o deməkdir ki, biz başqa qüvvələrin dərindən şərik olmağı unutmamışıq. Dünyadakı bütün bəhrənlərə cavab olaraq eyni səfərbərliyə ehtiyac var. Amma son notisədə humanitar yardım müalicə deyil, müvəqqəti yardımdır. Ona görə bəşəriyyətə sülh və sabitlik lazımdır.

İqtisadi subyektin idarə edilməsi cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarını verilmiş prosedura nəzərində görə məsuliyyət daşıyır. Maliyyə hesabatlarının auditü üçün auditorun məsuliyyəti Mənim məqsədim konsolidə edilmiş maliyyə hesabatlarında bir tam kimi, do-ludluğu və ya səhvlər notisəsinə, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kifayət əminlik ödəmək və rəyimizə dair olan auditor hesabatıdır. Təhriflərin olub-olmadığına dair kifayət əminlik ödəmək və rəyimizə dair olan auditor hesabatıdır. Təhriflərin olub-olmadığına dair kifayət əminlik ödəmək və rəyimizə dair olan auditor hesabatıdır. Təhriflərin olub-olmadığına dair kifayət əminlik ödəmək və rəyimizə dair olan auditor hesabatıdır.

Ray üçün əsaslar Mən auditü Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə mənim məsuliyyətim olmaqla hesabatın konsolidə edilmiş "Maliyyə hesabatlarının auditü üçün auditorun məsuliyyəti" bəlməsində təsvir edilir. Mən Azərbaycan Respublikasının maliyyə hesabatlarının auditü ilə öhdəliklərini tələblərinə uyğun olaraq Beynəlxalq maliyyə hesabatlarının auditü üçün əsasları (IAS) istifadə edirəm. Mən hesab edirdim ki, öhdə etdiyim audit sülhün roymu asanlaşdırmaq üçün yetəri və münasibdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsi cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti Rəhbərlik maliyyə hesabatlarını BAS (Beynəlxalq maliyyə hesabatları standartları) uyğun olaraq hazırlamasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrinə, do-ludluğu və ya səhvlər notisəsinə əsaslanaraq təqdim etməyə məsuliyyətə bəslənən hesabatların hazırlanmasına imkan verən zəruri daxili nəzarət sistemini təşkilinə görə məsuliyyət daşıyır. Konsolidə edilmiş maliyyə hesabatlarını hazırladığı, rəhbərlik Cəmiyyəti təşkil etməyə və ya işini dayandırmaq niyyətində olmadığı yuxarıdakı bəyanatın başqa münasib əlamətlərlə dəstəklənmişdir.

Bir müddət əvvəl BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarı Filippo Qrandini fikrinə, beynəlxalq ictimaiyyət Ukraynadakı mühərribədən qaçan insanlara son dərəcə işi yanadır. Bu isə o deməkdir ki, biz başqa qüvvələrin dərindən şərik olmağı unutmamışıq. Dünyadakı bütün bəhrənlərə cavab olaraq eyni səfərbərliyə ehtiyac var. Amma son notisədə humanitar yardım müalicə deyil, müvəqqəti yardımdır. Ona görə bəşəriyyətə sülh və sabitlik lazımdır.

2022-ci il üçün bir milyard dollardan çox vəsait vəd olunub Bir müddət əvvəl BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarı Filippo Qrandini fikrinə, beynəlxalq ictimaiyyət Ukraynadakı mühərribədən qaçan insanlara son dərəcə işi yanadır. Bu isə o deməkdir ki, biz başqa qüvvələrin dərindən şərik olmağı unutmamışıq. Dünyadakı bütün bəhrənlərə cavab olaraq eyni səfərbərliyə ehtiyac var. Amma son notisədə humanitar yardım müalicə deyil, müvəqqəti yardımdır. Ona görə bəşəriyyətə sülh və sabitlik lazımdır.

OXUCULARIN NƏZƏRİNƏ! "AZƏRBAYCAN"

qəzetinə 2022-ci il üçün abunə yazılışı kampaniyası davam edir! Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

- "Azərpoçt" MMC (012) 598-49-55, (051) 225-02-13 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat
"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53 62,40 (altmış iki manat qırx qəpik) manat
"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01 31,20 (otuz bir manat iyirmi qəpik) manat
"Səma-M" MMC (012) 594-09-59
"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00
"City press" MMC (055) 819-09-26

ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

Ermənilər Zəngəzur dəhlizini xilas yolu olaraq görürlər

Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması məsələsi ilə bağlı tərəflərin razılığa gəldiyini bildirməsi Ermənistanda ciddi müzakirə mövzusa çevrilib. Bununla yanaşı, iqtidarlə müxəlifət bir-birini yenedən ittiham etməyə başlayıb. Müxəlifət iddia edir ki, iqtidar Zəngəzur hissə-hissə Azərbaycana təhvil verəcək. Rəsmi İrəvan isə anlamıya başlayıb ki, Zəngəzur dəhlizi onun iqtisadi inkişafına yol açar bilər.



İrəvandanı qarşıdurmalarda fonunda müxəlifət siyasi təzyiqi ilə müxəlifət etiraz aksiyaları davam edir. Etirazçılar əsas kimi hakimiyyətin yürütdüyü uğursuz xarici və daxili siyasət göstərilir. Qeyd edilir ki, baş nazirin xarici siyasəti ölkəni uçuruma sürükləyir, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyur. Onlar aksiyalarında təxribatçı çağırışlar da səsləndirirək "Zəngəzur ərazisində mövcud olmuş keçmiş separatçı rejimə də dəstəklərini ifadə edirlər.

Keçmiş hərbi xuntanın etirazlarına baxmayaraq, Brüssel-dəki sonuncu görüşdə öləd olunan razılıqlar Ermənistan xalqı tərəfindən müsbət qarşılanıb. Erməni mediasının, siyasi eks-pertlərin şərhləri və mövqelərindən görünür ki, onlar ölkələrinin xilas formuluunu Azərbaycanla münasibətləri normallaşdırmaq, sülh müqaviləsinin imzalanmasına görürlər.

"4rd.am" saytı yazır ki, Brüssel görüşündə aparılan danışıqlar sonunda bir daha nümayiş olundu ki, kommunika-siyaların bərpası Ermənistan üçün böyük şansdır: "Daha dəqiq desək, bu səfər İlham Əliyevin yeni qələbəsi, erməni xalqının dirçəliyi gündür. Zəngəzur dəhlizinin açılması Ermənistan qarşısında illərdə böyük iqtisadi dividendlər qazan-dıracaq. Son 10 il nəzər yetir-dikdə Azərbaycan mövqelərinin daha güclü hala gəldiyi haldə Ermənistan əks vəziyyət yarandıqda müsbət olu-nur. Aydın ki, bu, Sarkisyan-Koçaryan koalisiyasının xarici siyasətinin ifadəsidir. Hər haldə Brüsseləki razılaşmalar Er-mənistanın xilasına olaçaq".

Erməni siyasi ekspert Vaz-gen Vahenyan qeyd edir ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın sanki dünyaya yenidən gəlməsi olaçaq. Onun fikrinə, sülh müqaviləsi im-zalanması, Ermənistanın regional proselərdən izolyasiya edilməsi daha kəskin karakter

Bununla yanaşı, İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə müxəlifət etiraz aksiyaları davam edir. Etirazçılar əsas kimi hakimiyyətin yürütdüyü uğursuz xarici və daxili siyasət göstərilir. Qeyd edilir ki, baş nazirin xarici siyasəti ölkəni uçuruma sürükləyir, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyur. Onlar aksiyalarında təxribatçı çağırışlar da səsləndirirək "Zəngəzur ərazisində mövcud olmuş keçmiş separatçı rejimə də dəstəklərini ifadə edirlər.

Dünya təşkil edilən etiraz aksiyalarında polis müdaxiləsi nəticəsində 80-ədən çox insan yaralanıb. Onlardan bəziləri-nin vəziyyəti ağırdır. Hazırda baş verənlərdən belə məlum olur ki, yaxın təzlikdə Er-mənistan vəziyyəti daha acınacaqlı xarakter alacaq. Müxali-fət dünən səhər saatlarında başlayaraq Xarici İşlər Nazirliyinin binasını blokadaya alıb. İşçiləri binaya buraxmayan müxəlifətçilərlə polis əməkdaşları arasında qarşıdurma yaranıb. Hədəfə yerinə çatmaq üçün "qırmızı beretlilər" cəlb edilib. Onlar etirazçıları nazirliyin binasından uzaqlaşdırma-ğa cəhd etsələr də, müxəlifətçilər polis əmrinə tabe olmaq istəməyiblər.

İrəvandanı qarşıdurmalarda fonunda müxəlifət siyasi təzyiqi ilə müxəlifət etiraz aksiyaları davam edir. Etirazçılar əsas kimi hakimiyyətin yürütdüyü uğursuz xarici və daxili siyasət göstərilir. Qeyd edilir ki, baş nazirin xarici siyasəti ölkəni uçuruma sürükləyir, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyur. Onlar aksiyalarında təxribatçı çağırışlar da səsləndirirək "Zəngəzur ərazisində mövcud olmuş keçmiş separatçı rejimə də dəstəklərini ifadə edirlər.

Bölğələrdə aparılan axtarışlar barədə digər müxəlifət qüvvələrinin, xüsusən də Ermənistanın Respublika Partiyasının və Vətən Partiyasının nümayəndələrinə də məlumat verilib. Bütün hallarda proselərin gedişi Ermənistan qarşıda-kı dövrdə daha çətin günlərin və qarşıdurmaların gözlədiyini göstərir.

Elçin CƏFƏROV, "Azərbaycan"

ALLAH RƏHMƏT ELƏSİN!

Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektiv nazirliyin İdman şöbəsi müdirinin müavini İSGƏNDƏR ŞƏKİNSKİNİN vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin kollektiv Ali Məhkəmənin əməkdaşı Gülarə İmanovaya atası NƏBİ İMANOVUN vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Unvan, Telefonlar, Qeydiyyat nömrəsi 1, Rəsmi sənəd və çıxışlarda, Gündəlik qəzet, Tiraj 5932, Sifariş 1442, Qiyməti 40 qəpik